

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:

dos. Zaur Məmmədov
"14" 02 2025-ci il

Fənn sillabusu:

İxtisas : 050704 "Baytarlıq təbabəti"

Fakültə: "Baytarlıq"

Kafedra: "Baytarlıq və zoomühəndislik elmləri"

I.Fənn haqqında məlumat

Fənnin adı:"Quşçuluqda yumurta və ət istehsalının texnologiyası" (fənn programı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən «24» Avqust 2020-ci il tarixli F-383 nömrəli əmri ilə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və «22» sentyabr 2020-ci il tarixli ADAU-nun Elmi Şurası tərəfindən təsdiq edilmiş 050711 "Zoomühəndislik" protokol № EŞ-01/3.21 ixtisasının tədris planı əsasında tərtib olunmuşdur.)

Kodu:İPF-B23

Tədris ili:III (2024-2025)

Semestr: VI(yaz)

Tədris yükü:Cəmi 120 saat. Auditoriyadankənar 75 saat.Auditoriya saatı-45 (30 saat mühazirə, 15 saat laboratoriya)

Tədris forması: Əyani

Tədris dili:Azərbaycan dili

AKTS üzrə kredit :4

Auditoriya №:112

Saat:09:30

II.Müəllim haqqında məlumat: Mirfazil Abdullayev Qafar oğlu. Bayt.ü.f.d.

Məsləhət günləri və saatı:V gün 13⁰⁰- 15⁰⁰

E-mail ünvanı: m.fag0408@gmail.ru

Kafedra ünvanı:Lənkəran.ş. Fizuki küç, 170-a

III:Təvsiyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

1. Qədimova N.S. "Ət və ət məhsullarının texnologiyası". Dərslik, Bakı: "İqtisad Universiteti" nəşriy., 2013.- 412 səh.
2. HəsənovM.İ. "Quşçuluq, yumurtavə quş ətiistehsaqlı texnologiyası". Bakı. "Elm". 2009. – 405 səh.
3. HacıyevM.H., MirzəyevF.M., MəmmədovS.N., İsgəndərovaA.C., HacıyevQ.H. "Qarışiqistiqamətlitoyuqların bəslənmə texnologiyası". Gəncə 2019.- 116 səh.
4. Hacıyev M.H. "Quşçuluqda hibridləşmənin genetik əsasları" Gəncə -2006. -182 səh.
5. TağıyevA.Ə., MəmmədovR.T. "Ətlilik və yumurtalıqistiqamətlibəzəkttoyuqlarının saxlanılması texnologiyası". Bakı, "Mürçim" nəşriyyat-poligrafiyaMərkəzi, 2019.- 168 səh.
6. Бессарабов Б.Ф., Кранов А.А., Могильда Н.П. «Технология птицеводства яиц и мяса птицы на промышленной основе». Санкт-Петербург, Лань, 2012.- 336 стр.
7. Слуцкий И. Самый полный справочник птицеводства. Москва, ACT, 2013.- 320 стр.

IV.Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənlərin tədrisi vacib deyil.

V.Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərində tədris olunmasına zərurət yoxdur

VI. Fənnin təsviri ve məqsədi: Azərbaycanda qeyri neft sektorunda ən əhəmiyyətli istiqamət - heyvandarlığın sürətləndirilmiş inkişafıdır. İlk növbədə bu ən tezyetişən, elmi ağırlıqlı və yüksək texnologiyalı sahəsi olan quşçuluğa aiddir. Müasir dövrdə heyvandarlıq sahəsinin inkişafının proqnozlaşdırılması və məhsul istehsalının artırılmasına yönələn bir aktual məsələ kimi təqdim edilir. Quşçuluqda yumurta və ət istehsalının texnologiyası fənninin programı bütün kənd təsərrüfatı quşlarının məhsuldarlıq və təsərrüfat xüsusiyyətlərini, çoxaltmanın nəzəri və praktik əsaslarını, yetişdirmə və quşların saxlanma qidalılığı, pəhrizlik xüsusiyyətlərinə zülalla zəngin, az maddi vəsait və əmək sərf olunan, qida məhsulu istehsal edən kənd təsərrüfatının ənənəvi bir sahəsi olan quşçuluğun əhəmiyyəti.

Quşçuluğun əsasları fənni öyrənilməsi zamanı hədəfləri aşağıdakılardır:

- Quşçuluqda yumurtalamanın dinamikası, yumurtanın keyfiyyətinin dəyişməsi, cinsi yetişkənlik, kürtyatma
- Azərbaycanda sənaye quşçuluğunuñ son illərdə əsas nailiyyətlərini və iqtisadi göstəricilərini xarakterizə etmək (ölkədə quşların başsayı, məhsul istehsalının statistik göstəriciləri, məhsuldarlıq, 1000 yada 10) yumurtaya və 1 kq ətə sərf olunan yem və əmək sərfi.

Bu məsələlərin həyata keçirilməsində zoomühəndisin rolu.

VII.Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir.Bundan 50 balı tələbə semestr ərzində,50 balı isə imtahanda toplayır.Semestr ərzində toplanan 50 bala aşağıdakılardır:20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir,
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi quisurlara yol verir.
- 7 bal-tələbə keçilmiş materialı başa düşür,lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.
- 6 bal-tələbənin cavabı əsasən düzgündür.
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var,mövzunu tam əhatə edə bilmir.
- 4 bal-tələbənin cavabı qismən doğrudur,lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.
- 3 bal-tələbənin mövzudan xəbəri var,lakin fikrini əsaslandırma bilmir.
- 1-2 bal-tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal-sualı cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirde tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala elave olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında).

91-100 bal-əla (A)

81-90 bal-çox yaxşı(B)

71-80 bal-yaxşı(C)

61-70 bal-kafi(D)

51-60 bal-qənaətbəxş(E)

51-baldan aşağı qeyri-kafi(F)

IX.Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülecek.

X.Təqvim mövzu planı: Mühazirə 30 saat, seminar 15 saat. Cəmi: 45 saat

Keçirilən mühazirə mövzularının məzmunu

Müh. Tarix

2

3 4

	Keçirilən mühazirə mövzularının məzmunu	Müh.	Tarix
1	Mövzu 1. Yumurta istehsalının texnologiyası və ana sürüünün bəslənməsi Plan: <ol style="list-style-type: none">Quşların saxlanması və bəslənməsiQuş əti və yumurta istehsalı texnikası.Qus əti istehsalı texnologiyası.Yumurta məhsuldarlığı və ona təsir edən amillər. Mənbə(1;2;3;4;5;6;7)	2	
2	Mövzu 2. Yumurtalık təmir cavanlarının texnologiyası Plan: <ol style="list-style-type: none">Quşçuluq təsərrüfatlarında geniş yayılan qəfəslər.Cüçələrin bəslənməsi üçün lazım olan şərait.Cüçələrin qəfəsli batareyalarda bəslənməsi. Mənbə(1;2;3;4;5;6;7)	2	
3	Mövzu 3. Yumurtalık toyuqların bəslənmə texnologiyası Plan: <ol style="list-style-type: none">Cavan quşların döşəmə üzərində bəslənməsiYumurtalar toyuqların qəfəsdə bəslənməsi Mənbə(1;2;3;4;5;6;7)	2	
4	Mövzu 4. Yumurta məhsullarının istehsalı. Plan: <ol style="list-style-type: none">Yumurtaların yiğilmasının mexanikləşdirilməsiMexanikləşdirilmiş yumurta yiğma avadanlıqları Mənbə(1;2;3;4;5;6;7)	2	
5	Mövzu 5. Yumurta məhsullarının emalı texnologiyası. Plan: <ol style="list-style-type: none">Yumurtaları yumaq üçün mexanikləşdirilmiş qurğularYumurtanın qablaşdırılmasının mexanikləşdirilməsi Mənbə(1;2;3;4;5;6;7)	2	
6	Mövzu 6. Broyler ət istehsalı texnologiyası. Plan: <ol style="list-style-type: none">Bir günlük broylerin seçilməsiBroylerin qalın döşənək üzərində bəslənməsiBroylerin məftil tor üzərində bəslənməsi	2	

	<p>4. Broylerin yetişdirildiyi binaların avadanlığı və mexanikləçdirilməsi 5. Yemlərin verilməsinin mexanikləşdirilməsi 6. Suvarmanın mexanikləşdirilməsi 7. Broylerin yemləndirilməsi Mənbə(1;2;3;4;5;6;7)</p>		
7	<p>Mövzu 7. Quş ətinin emalı texnologiyası.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Quş ətinin morfolojiyası və kimyevi tərkibi 2. Quşun kəsimqabağı tutulması və daşınması 3. Kəsilmə və qansızlaşdırma 4. Tükün təmizlənməsi 5. İçalatın və yarımiçalatın çıxarılması 6. Quş ətinin sortlaşdırması 7. Markalanma və qablaşdırma 8. Quş ətinin soyudulması <p>Mənbə(1;2;3;4;5;6;7)</p>	2	
8	<p>Mövzu 8. Hind toyuq ət istehsalı texnologiyası.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Hind toyuğu cüçələrinin qəfəsdə bəslənməsi 2. Hind toyuğu cüçələrinin döşəmə üzərində bəslənməsi. 3. Hind toyuğu cüçələrinin yemləndirilməsi. 4. Damazlıq sürüünün bəslənməsi <p>Mənbə(1;2;3;4;5;6;7)</p>	2	
9	<p>Mövzu 9. Ördək və qaz ətinin istehsalı texnologiyası</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Ana sürüünün bəslənməsi. 2. Ana sürüünün təşkili. 3. Təmir cavanlarının bəslənməsi. 4. Ördək cüçələrinin ət üçün bəslənməsi. 5. Qaz əti istehsalı. 	2	
10	<p>Mövzu 10. Bildirçinin və qeyri-ənənəvi quş növlərinin yumurta və ət istehsalı texnologiyası.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Bildirçinin yumurta məhsuldarlığı və faydalı xüsusiyyətləri. 2. Bildirçinin ət məhsuldarlığının faydalı xüsusiyyətləri 3. Firəng toyuğu və onların məhsuldarlığı 4. Qırqovul yumurtasının faydaları. 5. Qırqovul ətinin faydalı xüsusiyyətləri. 6. Qırqovulların cinslerinin saxlanması və yemləndirilməsi. 	2	
11	<p>Mövzu 11. Quşun emalı zamanı əlavə məhsulların çıxarı</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Quş ətinin emalı zamanı əlavə məhsulların əhəmiyyəti 2. Quş ətinin əlavə məhsulların əhəmiyyəti 3. Quş ətinin əlavə məhsulların qidalq göstəricilərinə görə qiymətləndirilməsi 	2	

12	Mövzu 12. Hind toyuq ətinin keyfiyyət göstəriciləri Plan: 1.Hind toyuqlarının kəsimqabağı tutulması və daşınması 2.Kəsilmə və qansızlaşdırma 3.Hind toyuğunun əhəmiyyəti 4.Hind toyuğu ətinin qidalq göstəricilərinə görə qiymətləndirilməsi	2	
13	Mövzu 13. Qaz əti və tükünün keyfiyyətinin qiymətləndirilməsi Plan: 1. Qazlarının kəsimqabağı tutulması və daşınması 2. Kəsilmə və qansızlaşdırma 3. Qaz ətinin keyfiyyətinin qiymətləndirilməsi. 4. Qaz ətinin keyfiyyətinin qiymətləndirme metodları 5. Qaz ətininqidalq göstəricilərinə görə qiymətləndirilməsi	2	
14	Mövzu 14. Ördək yumurtası və ətinin keyfiyyət göstəriciləri Plan: 1. Ördəkllərin kəsimqabağı tutulması və daşınması 2. Kəsilmə və qansızlaşdırma 3. Ördək yumurtası keyfiyyətinin qiymətləndirilməsi. 4. Ördək ətinin keyfiyyətinin qiymətləndirilməsi	2	
15	Mövzu 15. Bildirçin ve qeyri ənənəvi quş növlərinin ətinin keyfiyyət göstəriciləri. Plan: 1. Bildirçinlərin kəsimqabağı tutulması və daşınması 2. Kəsilmə və qansızlaşdırma 3. Bildirçinin yumurta və ət məhsuldarlığının faydalı xüsusiyyətləri 4. Firəng toyuğu və qırqovul yumurtasının faydaları. 5. Firəng toyuğu və qırqovul ətinin faydalı xüsusiyyətləri.	2	

Cəmi: 30 s.

	Laboratoriya	Saat	Tarix
1.	Mövzu 1:Yumurta istehsalının texnologiyası və ana sürüünün bəslənməsi. Mənbə(1;2;3)	2	
2.	Mövzu 2:Yumurtalık təmir cavanlarının və yumurtalar toyuqların bəslənmə texnologiyası. Mənbə(1;2;3)	2	
3.	Mövzu 3:Yumurta məhsullarının istehsalı və emalı texnologiyası. Mənbə(1;2;3)	2	
4.	Mövzu 4:Broyler ət istehsalı texnologiyası. Mənbə(1;2;3)	2	
5.	Mövzu 5:Quş ətinin emalı texnologiyası. Mənbə(1;2;3)	2	
6.	Mövzu 6:Hind toyuq ət istehsalı texnologiyası. Mənbə(1;2;3)	2	
7.	Mövzu 7:Ördək və qaz ətinin istehsalı texnologiyası. Mənbə(1;2;3)	2	

8.	Mövzu 8: Bildirçinin və qeyri-ənənəvi quş növlərinin yumurta və et istehsalı texnologiyası. Mənbə(1;2;3)	1	
		Cəmlı:	15 s.

XI. Fənn üzrə tələblər: Fənnin ümumi nezəri əsasını, kənd təsərrüfatı quşlarının yumurta və et məhsuldarlığı, sahənin təşkilini və idarəedilməsini; Quşçuluq məhsullarının sənaye əsasında istehsal texnologiyasının təşkili; Yeyinti üçün yumurta istehsalının artırılması, çoxaldılması, keyfiyyətinin yaxşılaşdırılması və maya dəyerinin aşağı salınması yolları; Həyatyanı sahələrdə yumurta istehsalı; Quş əti istehsalının təşkil edilməsi; Hind toyuğu, ördək, qaz, bildirçin, firəng toyuq əti istehsalı texnologiyasını; Quşun emalının və kəsiminin texnolojiproseslərini;

XII. Fənn üzrə təlimin nəticələri

FTN 1. Quşçuluqda yumurta və et istehsalının texnologiyasının öyrənilməsi nəticəsində yumurta(yeyinti, ərzaq) istehsal edən iri tipli sənaye quşçuluq təsərrüfatları, fermər təsərrüfatları xarakterizəsi və təsərrüfat içinde yumurta istehsalının texnoloji prosesləri öyrənilir.

FTN 2. Yumurtalık istiqamətli toyuqların cavanlarının bəslənməsinin texnoloji sxemi. Qəfəsde və qalın döşənəkdə təmir cavanların bəslənməsini bilmək.

FTN 3. Ana sürüşünün qəfəs və döşəmə şəraitində bəslənməsi. Yumurtar toyuqların sənaye sürüşündə komplekləşdirilməsinin şərtləri və müddəti. Yumurtar toyuqların istifadəlik müddətini bilmək.

FTN 4. Yeyinti üçün yumurta istehsalının artırılması, çoxaldılması, keyfiyyətinin yaxşılaşdırılmasını.Qida yumurtalarının standartı. Qida yumurtalarının qüsurları. - Qurudulmuş və dondurulmuş yumurta məhsullarının istehsal texnologiyası, yumurtanın emalında yeni mütərəqqi üsullarıtətbiq edilmək.

FTN 5. Quş əti istehsalının xüsusiyyətləri və üstünlükleri. Ətlik cavanların böyüməsi, inkişafi, üstünlükleri və bəslənmə müddəti. Quş əti istehsalında Azərbaycanda fərdi və sənaye broyler təsərrüfatlarında olan vəziyyət və bu sahənin inkişaf yolları. Broyler istehsalında fermər təsərrüfatlarının rolü. Broyler ət istehsalında texnoloji prosesinin sxemini bilmək.

FTN 6. Quşların yüksək məhsuldarlığının təmin edilməsində xarici amillərin təsiri. Hind toyuğu, ördək, qaz ət istehsalının artırılması yolları. Bildirçin və firəng toyuğunun ət məqsədi üçün bəslənilməsi. Qeyri-ənənəvi quş növlərinin ət istehsalı texnologiyasını tətbi etmək.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollekviuum sualları:

I Kollekviuum sualları

- Quşların saxlanması və bəslənməsi
- Quş əti və yumurta istehsalı texnikası.
- Qus əti istehsalı texnologiyası.
- Yumurta məhsuldarlığı və ona təsir edən amillər
- Quşçuluq təsərrüfatlarında geniş yayılan qəfəslər.
- Cüçələrin bəslənməsi üçün lazımlı şərait.
- Cüçələrin qəfəsli batareyalarda bəslənməsi.

8. Cavan quşların döşemə üzərində bəslənməsi
9. Yumurtalar toyuqların qəfəsə bəslənməsi
10. Yumurtaların yiğilmasının mexanikləşdirilməsi

II. Kollekvium sualları

1. Mexanikləşdirilmiş yumurta yiğma avadanlıqları
2. Yumurtaları yumaq üçün mexanikləşdirilmiş qurğular
3. Yumurtanın qablaşdırılmasının mexanikləşdirilməsi
4. Yumurta məhsuldarlığı və ona təsir edən amillər
5. Bir günlük broylerin seçilməsi
6. Broylerin qalın döşənək üzərində bəslənməsi
7. Broylerin məftil tor üzərində bəslənməsi
8. Broylerin yetişdirildiyi binaların avadanlığı və mexanikləşdirilməsi
9. Yemlərin verilməsinin mexanikləşdirilməsi
10. Suvarmanın mexanikləşdirilməsi

XV. İmtahan sualları:

1. Quşların saxlanması və bəslənməsi
2. Quş eti və yumurta istehsalı texnikası.
3. Qus eti istehsalı texnologiyası.
4. Yumurta məhsuldarlığı və ona təsir edən amillər
5. Quşçuluq təsərrüfatlarında geniş yayılan qəfəslər.
6. Cüçələrin bəslənməsi üçün lazımlı şərait.
7. Cüçələrin qəfəsləri batareyalarda bəslənməsi.
8. Cavan quşların döşemə üzərində bəslənməsi
9. Yumurtalar toyuqların qəfəsə bəslənməsi
10. Yumurtaların yiğilmasının mexanikləşdirilməsi
11. Mexanikləşdirilmiş yumurta yiğma avadanlıqları
12. Yumurtaları yumaq üçün mexanikləşdirilmiş qurğular
13. Yumurtanın qablaşdırılmasının mexanikləşdirilməsi
14. Bir günlük broylerin seçilməsi
15. Broylerin qalın döşənək üzərində bəslənməsi
16. Broylerin məftil tor üzərində bəslənməsi
17. Broylerin yetişdirildiyi binaların avadanlığı və mexanikləşdirilməsi
18. Yemlərin verilməsinin mexanikləşdirilməsi
19. Suvarmanın mexanikləşdirilməsi
20. Broylerin yemləndirilməsi
21. Quş etinin morfolojiyası və kimyəvi tərkibi
22. Quşun kəsimqabağı tutulması və daşınması
23. Kəsilmə və qansızlaşdırma
24. Tükün təmizlənməsi
25. İçalatın və yarımiçalatın çıxarılması
26. Quş etinin sortlaşdırması
27. Markalanma və qablaşdırma
28. Quş etinin soyudulması
29. Hinduşka cüçələrinin qəfəsə bəslənməsi
30. Hinduşka cüçələrinin döşemə üzərində bəslənməsi.
31. Hinduşka cüçələrinin yemləndirilməsi.
32. Damazlıq sürüünün bəslənməsi
33. Ana sürüünün bəslənməsi.

34. Ana sürünenin təşkili.
35. Təmir cavanlarının bəslənməsi.
36. Ördək cücelərinin et üçün bəslənməsi.
37. Qaz eti istehsalı
38. Damazlıq reproduktorlar və fermalar
39. Bildirçinlerin yetişdirilməsinin faydalı xüsusiyyətləri
40. Bildirçinin yumurta məhsuldarlığı və faydalı xüsusiyyətləri.
41. Bildirçinin et məhsuldarlığının faydalı xüsusiyyətləri
42. Firəng toyuğu və onların məhsuldarlığı
43. Qırqovul yumurtasının faydaları.
44. Qırqovul etinin faydalı xüsusiyyətləri.
45. Qırqovulların cinslerinin saxlanması və yemləndirilməsi

“Quşçuluqda yumurta və et istehsalının texnologiyası” fənninin sillabusu 050711 “Zoomühəndislik” ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus “Baytarlıq və zoomühəndislik elmləri” kafedrasında müzakirə edilərək (14 fevral 2025-ci il 12 sayılı protokol) təsdiq olunmuşdur.

Fənn müəllimi:  dos. M.Q. Abdullayev

Kafedra müdürü:  dos. R.M. Bilalov